



Dərman vasitəsinin istifadəsi üzrə təlimat

BEQAMMA

Tərkibi

Təsiredici maddələr: Hər tabletin tərkibində

Tiamin hidroxlorid 5 mq

Nikotinamid 20 mq

Riboflavin fosfat 2 mq

Piridoksin hidroxlorid 2 mq

Kömü kçi maddələr: Laktoza monohidrat, qarğıdalı nişastası, talk, maqnezium stearat, ağ mum, dəmir oksid, xloroform, etanol 96%, vanil, jelatin, kaolin, saxaroza, şellak.

Farmakoloji xüsusiyyətləri

Tərkibində B qrupu vitaminləri olan kombine olunmuş preparatdır. Vitamin B₁ (tiamin) orqanizmdə fosforlaşma prosesi nəticəsində kokarboksilazaya çevrilir və bir sıra ferment reaksiyalarında koferment kimi iştirak edir. Tiamin karbohidrat, zülal və yağ mübadiləsində əsas rol oynayır. Sinapslarda impulsun ötürülməsində aktiv iştirak edir. Vitamin PP (nikotinamid) toxuma tənəffüsündə, karbohidrat və yağ mübadiləsində iştirak edir. Riboflavin hüceyrə tənəffüsündə katalizatorudur. Vitamin B

⁶
(piridoksin) mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Fosforlaşmış formada aminturşuların metabolizmində koferment kimi iştirak edir. Neyromediatorların (dopamin, noradrenalin, adrenalin, serotonin, histamin və qamma aminoyağ turşusu) biosintezində iştirak edir.

Farmakokinetikası

Preparatın tərkib hissələri suda həll olan vitaminlər olduğu üçün onların orqanizmdə kumulyasiyası mümkün deyil. Beqamma preparatın göstərdiyi təsir kombine olunmuş təsirdir. Ona görə də onun ayrı-ayrı tərkib hissələrinin kinetik tədqiqatı mümkün deyil.

İstifadəsinə göstərişlər

Nevrit və nevralfiyalar;

Üçlü sinirin nevralfiyası;

Üz sinirinin parezi;

İşiaz;

Lyumbaqo;

Pleksitlər;

Qabırğaarası nevralfiyalar;

Müxtəlif etiologiyalı nevralfiyalar;

Polinevritlər;

Onurğadakı degenerativ dəyişikliklərlə bağlı olan sindromlarda;

Bütün növ periferik ağrılarda;

Mədə və onikibarmaq bağırsağ xorasında;

Psoriaz, ekzema, neyrodermitlərdə, hamiləlik toksikozu, müxtəlif mənşəli anemiya.

İks göstərişlər

Preparatın tərkibindəkilərə qarşı yüksək həssaslıq olduqda

İstifadə qaydası və dozası

Fərdidir. Hər dəfə bir tablet olmaqla gündə 3 dəfə daxilə təyin edilir. Tableti yeməkdən sonra qəbul edib, üstündən az miqdarda maye içmək lazımdır.

İlavə təsirləri

Məsləhət görülən dozalarda istifadə etdikdə əlavə təsiri az hallarda mümkündür. Qusma, taxikardiya, qaşınma və övrə şəkilli ötəri reaksiyalar ola bilər.

Buraxılış forması

Blisterdə 20 ədəd tablet içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

25°C-dən aşağı temperatur şəraitində, quru, qaranlıq, rütubətsiz və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdə n buraxılma şərti

Həkim resepti əsasında.

İstehsalçı:

“Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.

[Təlimatı yüklə](#)